



Cingiz Əlioğlu - 80

Mən sözsüz şeirlər yazmaq istərəm,  
Təkcə səslər olsun, kəlmələrsə yox.  
Öz doğma dilimdən səda,nidalar,  
Yabançı lisandan galmələrsə yox.

Qıñayan olacaq, qoy olsun nolar,  
Söyən də lap söysün, danlaşın məni-  
Hər kesin öz haqqı, öz hüquq var,  
Təki bir, ariflər anlasın məni.

Ən böyük mənalar səslər arası  
İstərəm gizlənsin fasılələrdə.  
Diqqətli oxucu fikir arasın  
Misradan-misraya vəsilələrdə.

İlk sözdən öncəki azad mühitdə,  
Hüduduz fəzada yaramıb şeir.  
Sən dayan, sükut bir qulaq kəsil,  
Ən gözəl şeiri səssizlik deyir.

Ölçüdən öncəki ölçüsüzlükde  
Gizlənib poeziya röyalar kimi.  
Çıxsan bu dünyanın cazibəsindən  
Dinəcək ilahi dualar kimi...

\*\*\*

Ha baxdim yayındı çıx şey gözüm dən,  
Yetmədi zərrəcə dada zərrəbin.  
Gah tapdım, gah qopdum özüm-özüm dən  
Qazanc bir olanda çəkdim zərər min.

Felək tolazlaşa qoşadır zəri,  
Qoynunda zər-ziba bürünmiş pəri.  
Buzladı alnimin peydərpey təri,  
Dü-birdi mən atan eyzan zər, Rəbbim.

Nəzər cəlb eyleyən həzər nakəsdən,  
Zər qədri bilməyən məzar nakəsdən.  
Yüz zina nakəsdən, azar nakəsdən  
Bir siğal ummadım, aldım zərbə min.

Nə savaş, nə cəngdir şair sənətim,  
Mən zənlə hər kəsi qardaş zənn etdim.  
Sevdalı qəlbəldir zəngin sərvətim,  
Naxşı ziñətdir zərgər zərbimin.

\*\*\*

İlahi düzənlə yaranıb həyat...  
Günəş gün yerində, Ay ay yerində.  
Göylərdə gördüyünlə ulduzlu büsət  
Saymaqla bitməz, ha say, say yerində.

Milyard səyyarəni demirəm hələm,  
Elə hey fırlanıb-dolanır aləm.  
Bir üzü güleşdir, bir üzü ələm,  
Toy-bayram yerində, vay vay yerində.

Heyranam yaranış şəcəresinə.  
Məettəl qalmışam macərasına.  
Hərdən bir çıxsa da öz məcrasından  
Dəniz öz yerində, çay çay yerində.

Nə qədər ki, vardı dizimdə taqət,  
Cəzb etdi, özünə çəkdi təbiət.  
Gör neçə din gördüm, neçə təriqət,  
Yaxşı öz yerində, zay zay yerində.

Təbiət söylədim, qışı, yazı var,  
Buna da ilahi, ali yazı var!  
Qişda ki, istidir istək-arzular  
Yetişib yer tutar yay yay yerində.

Sevdim torpağımın hər dörd fəslini,  
Bu yurdun məskunu insan nəslini.

İstərdim ən çoxu yarın vəsliyi,  
Mart-aprel bir ayrı, may may yerində.

Hər şey yerbəyerdir söylədik bir bax,  
Dünəni dünəndir, sabahı sabah.  
Bəs neçə nizamdır, bu qadir Allah  
Oturmaq bilməyir hay hay yerində.

Tökülen qan qalmaz yerdə heç zaman,  
Analar döşündən halal süd əmən  
İğidler verməzələr yağıya aman,  
Qalacaq leşləri lay-lay yerində.

...Şair, bu çabalar de, nə vəd edir?  
Yazırsan, pozursan gör nə vədədir  
İnsanlıq karvanı baş alıb gedir,  
Gədəsi gədədir, bəy bəy yerində.

### Südabə xanıma

İlin rəngi qırmızıdır, sarıdır...  
Mənim yarım hələ cavan qarıdır.  
Çəşmek taxib mərci, düyü arıdır.  
Mərc gelirəm, nəzəri mən sarıdır.

Hara getsəm gözü məni izləyir,  
Pul kisəmi güya qəsdsiz gizləyir.  
İşdir, evə balaca gec qayıtsam,  
Qaşqabaqla səssiz-sözsüz bizləyir.

Elə sanır yenə həmin Cingizəm,  
Qasırxayam, yenə coşqun dənizəm.  
Xəbərsizdil, bilmir ki, ta mən yaziq  
Aydən ari, sudan duru, təmizəm...

...İlin rəngi ha qırmızı, ha sarı,  
Abır itər bassa əger his ari.  
Sadiq qarım, tək yarımdı qəlbimin  
Tükənməyən səs-nəvəsi, hisarı...

### Binə qondar, ev ucalt

Ucalığı xəber alma alçaqdan,  
Hər zərbədən xilas umma qolçaqdan.  
Ağ məmrədən yapammasan dər-divar,  
Kəs kərpici palçıq-saman-qılıçdan.

Kimdən ötür sərvət, seçir kimini...  
İş o deyil mat qoyasan hamını.  
Saray olsun, daxma olsun, dam olsun,  
İş ondadır, düz qoyasan himini.

Alçaq ev var çıx ucadan ucadır,  
Alçaqsansa uca cəhdin bicadır.  
Dövrana bax, dərsini al dünyadan,  
Qoca dünya xocalara xocadır.

Qonşuları sən seçməsən bəxt seçər,  
Yamanları zəli kimi qan içər.  
Yaxşı olsan günahından yaxşilar  
Olan işdir, boş ver deyib tez keçər.

Bir şey üçün hər qapıya yüyürmə,  
Ağzı açan olsa ağız əyirmə.  
İstəsen ki, sər qapıdan çıxməsin,  
Asta danış, heç vaxt evdə böyürmə.

Balalara dərsdi evin havası...  
Derd ondadır, tükənməsin davası.  
Diləsən ki, qada-bala yan ötsün,  
Dincilikdir hər dərdin əlac-davası.

Evdən suyu, şamdı, kibrit, duz-əppək  
Əksilmesin il üzünü heç gərək.  
Xoş üz göstər hər qapına gələnə,  
Büdrəyənə, yixılana ol dırək.

Çıxsın deyə rasta işin avandı,  
Boş saxlama evdə tabaq-tavarı.  
Dəxli yoxdur yağıdı, baldı, yavandı,  
Ruzi edir evdə uca tavarı.

...Nə qaldı ki, daha səndən uması,  
Evlerin də insan tek var siması.  
Boz-bulaniq gün də sənə bayramdı,  
Açıqdırsa öz evinin səməsi...

\*\*\*

Sevgili payızım, zalim payızım,  
Payızım, ayzım, qızıl, bəyazım,  
Sənin tərifini mən neçə yazım,  
Şənina yaraşın havam, avazım?

Qayalar tilində, zirvədə izim,  
Tülüne bürünüm, çənində azım.  
Bulaqlar təbilim, ciçilər sazım,  
Bəmində bircə xal, zildə yüz yazım.

Heyrətdən dilim də tutulur bəzən,  
Sən bürün altuna, qızılı bəzən.  
Sənin vurğununam, bazın a zalim  
Mən çoxu görmüşəm, sən qalan azım.

Azımda çoxumun qəm qalığı var,  
Nə xoş ki, payızın xoş qılığı var.  
Hələ murazının qamqalığı var,  
Alişar payızın çinqısı ilə.

Ömür bir varaq da qapadib-örtür,  
Payızı yaşayan nə xoşbəxt kəsdir!  
Payız son deyil ki, sona uvertür,  
Möhtəşəm mis cingdən müjdədir, səsdir.

### İstedad

Bu da belə bir zaddır:  
Təbiət ki, hakimdir,  
Kim də ki yox, azaddır,  
Kim də ki, var, məhkumdur.

Özgə taleləri də  
Yaşamağa məhkumdur.  
Başqasının dərdini  
Daşımağa məhkumdur.

Bu hürriyyət aşiqi  
Azad olmur heç zaman.  
Halına bir yanın yox,  
Ha çoxdur ondan uman.

Bir qarnı ac, biri tox,  
Quruca qıruru var.  
Çox vaxt hara üz tutsa  
Yolunu kəsər divar.

Qibtə, həsəd, paxilliq...  
Düşmənidir bu üçü.  
Neçə çabadan keçir,  
Bir gün qələbə üçün.

Axır düşür ciğra,  
Bu da uzun tarixdir.  
Əl ki, çatdı uğura,  
Hamı ona şərikdir.

Bir vaxt etini yeyən,  
Şöhrətinə şərikdir.  
Ardınca ağız əyən  
İzzətinə şərikdir.

İstedad qanunuyla  
Yaşayan qəlb genişdir.  
Bilir axı, bu həyat  
Gah yoxuş, gah enişdir.

Hamını əfv eyləyir,  
Qınamayırlı dünyani.  
Bağışlayır kinlini,  
Qucaqlayırlı duyani.

Qələmindən çıxanı  
Çalış isti-isti dad.  
Üstündür zamanından,  
Ucadır çox istedad.

Üstün ism, üstün ad...  
Fərqli rənglər, üstün dad.  
Qatib eyzən bozluğa  
Ustad olur istedad.

\*\*\*

Şair olmağın mən bilən yolu  
Ovxarlı saxla təbini...  
Oxu, axtar məktəbini.  
Axtala saxta təbini,  
Qəlp mədhiyyə yazılmışın.

Xəyanəti bağışlama,  
Xain xəbis alqışlama.  
Dəftəri nahaq xışlama,  
Söz sahmanın pozulması.

Şeir yazma dəmdən-dəmə,  
İlləmimi qoyma dəmə.  
Heç vaxt mən şairəm demə,  
Qürrelənəmə, söz olmasın.

Şan-şöhrətə çox can atma,  
Şər atıb günaha batma.  
Kişi ol, kölgədə yatma,  
Od-atəşin azalmasın.

Olma ayaq altı qazan,  
Çalış hörmət-izzət qazan.  
Qaynasın asdığın qazan,  
Çömçəndə pay az olmasın.

Xalq dərdini getir dile,  
Bacar, əlac becar ela.  
Öz elinlə ver əl-ələ  
Əlin əldən üzülməsin.

Eyzən elin dilində yaz,  
Bir əldə tar, birində saz.  
Qoy eyləsin gözəllər naz...  
Nə şairdir baz olmasın!

Əyir sözü, dara iptək,  
Geydir atlas, qumaş, ipək.  
Söz başına, bax, az turp ək,  
Çilpaq olsun, bez olmasın.

Hisslərini toz almasın,  
Hey pardaxla söz almazın.  
Söz də bardır, söz alması  
Heç soluxub-sözalmasın.

Səs şıltaqdı, söz perikən...  
Yaşarisan söz piriyən.  
Bax ha, gözlə, sən diriyən  
Bir gün qəbrin qazılmasın!...

\*\*\*

Ay insafsız, yolunu  
Sal bircə kəs qoynumdan!  
Bir cüt bəyaz qolunu  
Çələng et, as boynumdan.

Sənsiz günüm qəhr olsun!  
Nolar, insaf et bir az.  
Öpüşlərə qərq olsun  
O şümşad boyun-boğaz.

Bircə dəfə toxunsun  
Bu dodaq o dodağa.  
Könlüm quşu oxusun  
Qonub yaşıl budaga.

O şivərək əndamın  
Ağışumda gerilsin!  
O qoşa nar çiçəyi  
Dişlərimlə dərilsin.

Necə parlaqdı, Tanrımlı,  
Dişlərinin incisi!  
Dişləyim dil-dodağı,  
Nə dil, nə ləb incisin.

Titrək əlle xişlənsin  
Ətək naxış-tumacı.  
Tumar çəkim xoşlansın  
Xəlif topuq yamacı.

Ağ buxağın səfası  
Dəyər yüz cənnətinə!  
Xoşdur cövr-cəfası  
Aşıqlər millətinə.

Başda şəvə haləsi,  
Qaşda zülmət şələsi.  
Gözədə Kəbə şoləsi,  
Zülm etsin... mən köləsi...

Qəsd edib ölləm qəsdən...  
Puçurrasın qan-terim.  
Nəfəsimlə nəfəsdən  
Təki birca ah dərim!

Ahını bal tək udsam,  
Qorxunc deyil uçurum!  
...Dəli istək-umudsan,  
Havalanıb uçuram...